



Viza məlumat vərəqəsi

Aidiyyatı olan şəxslər

- Qeyri-biometrik xidməti pasport sahibləri
- Ümumvətəndaş pasportların sahibləri (rəsmi səfərə getdikləri təqdirdə)

Tələb edilən sənədlər

- Tam şəkildə doldurulmuş və ərizəçi tərəfindən şəxsən imzalanmış viza üçün ərizə forması.
- Etibarlı pasportun orijinalı və surəti (1-ci, 2-ci və viza və ya möhür olan bütün səhifələrin surəti). Pasport planlaşdırılmış qalma müddətindən azı 3 ay müddətinə etibarlı və son 10 ildə çap olunmalıdır.
- Yaxın vaxtlarda çəkilmiş 2 ədəd ağ fonda fotosəkil (vəb-saytda izahata baxın).
- Xarici İşlər Nazirliyindən, Azərbaycandakı müvafiq Səfirlik və ya Beynəlxalq təşkilatlardan İsveçrə dillərindən birinə və ya ingilis dilinə tərcümə olunmaq şərti ilə verbal nota.
- Bütün Şengen ölkələrində və bütün səyyahət müddətində etibarlı olan ən azı 30 000 Avro və ya 50 000 ABŞ dolları miqdarında səyyahət sığortası. (*Diplomatik pasport sahibləri üçün vacib deyil*)
- Səlahiyyətli orqandan səfər edən şəxsin funksiyası və səfərin məqsədini bildiren təsdiq məktubu.
- İsveçrədə qəbul edən qurum və ya orqan tərəfindən təsdiq/dəvətnamə.
- İsveçrəyə səyyahətinizi təsdiq edən dəlillər/sənədlər: (öncədən ödənilmiş mehmanxana rezervasiyasının təsdiqi, nəqliyyat vasitəsi, sifariş edilən səyyahət turu, səyyahət müddəti və sair)
- Viza işləmələri üçün rüsum (Bax viza rüsumu bölməsinə). Viza üçün rüsum yalnız AZN-lə ödənilir.
- Xidməti pasport sahibləri rüsumdan azaddır.

Sənədlərə ilkin baxış keçirdikdən sonra, Səfirlik lazım gəldikdə əlavə sənədlərin tələb edilməsi hüququnu özündə saxlayır. *Ərizə forması və əlavə sənədlər ərizəçi tərəfindən Səfirliyə ərizəçi tərəfində Bazar ertəsindən Cümə axşamına qədərç saat 09.00-dan 12.00-a qədər şəxsən növbə almaqla təqdim edilməlidir. 12 yaşa qədər uşaqların görüş təyin etməsi tələb olunmur. 10 və daha artıq nəfərlik qrup səfirliklə əlaqə saxlamalıdır. Nəzərə alın ki, viza üçün ərizə ancaq bütün lazımi sənədlər tam şəkildə təqdim edildikdə qəbul olunur. Sənədlərə baxılma müddəti ərizənin tam şəkildə qəbul olunduğu gündən etibarən 10 iş günüdür. Sənədlər planlaşdırılan səfər tarixindən ən azı 15 gün öncə təqdim edilməlidir.*

Növbə www.swiss-visa.ch saytı vasitəsi ilə təyin edilir. Həmin sayt vasitəsi ilə ərizə formasının qeydiyyatı da mümkündür.

Səfirlik heç bir **kənar** qurum və ya xidmət göstərən təşkilatlarla əməkdaşlıq etmir.

Rəsmi səfər